

14 oktyabr 2020-ci il.

Azərbaycan Bəstəkarlar İttifaqının Bəyanatı

Azərbaycan Bəstəkarlar İttifaqı beynəlxalq hüquq normalarını kobudcasına pozan işgalçi erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin mülki əhalisinə qarşı törədilmiş vandalizm aktına qarşı öz kəskin etirazını bildirir. Humanitar atəşkəs rejiminə məhəl qoymayan ermənilər tərəfindən gecə saatlarında, dinc əhalinin öz evində yatdığı

bir zamanda, Gəncə şəhərinin ballistik raket ilə vurulması nəticəsində 10 nəfər mülki əhalisi, o cümlədən uşaqlar, qadınlar helak olmuş, 34 nəfər yaralanmış, çoxsaylı mülki obyektlərə ciddi ziyan dəymmişdir.

Gəncə əhalisinin sayına görə Azərbaycanın ikinci iri şəhəri olmaqla yanaşı, həmçinin Respublikanın ən böyük mədəni mərkəzlərindən biridir. Gəncə XII əsrde yaşayış-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətənidir. Burada çoxlu sayda qədim tarixi-memarlıq abidələri, o cümlədən, Nizami Gəncəvinin Məqbərəsi, muzeylər, məscidlər, karvansaralar və s. mövcuddur. Gəncə şəhərinin qədim musiqi ənənələrinə malik olması dahi şair Nizaminişin şeirlərində öz əksini tapmışdır. Gəncə şəhəri həmçinin, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Fikrət Əmirov, Qəmər Hüseynli və b. görkəmli şəxsiyyətlərin vətənidir.

Bu gün Gəncə öz fəal mədəni həyatına davam edir. Burada yeni tikilmiş F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası fealiyyət göstərərək, klassik musiqidən ibarət konsertlərin, habelə maraqlı festivalların keçirildiyi məkana çevrilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının Gəncədə Bölge Təşkilatı fealiyyət göstərir. Hazırda təşkilata istedadlı bəstəkar və gözəl musiqıcı, Respublikanın Əməkdar artisti Məmməd Cəfərov rəhbərlik edərək, şəhərin musiqi-mədəni tədbirlərinin təşkilində əzmlə çalışır. Onun xidmətlərini nəzərə alaraq, Bəstəkarlar İttifaqı tərəfindən Bakıda bəstəkann 60 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilmiş və bu tədbirlər Respublikanın mətbuat səhifələrində işıqlandırılmışdır. ABŞ-nın Gəncə Bölge Təşkilatında həmçinin, musiqişunas, sənətşünaslıq üzrə elmlər doktoru, Gəncənin musiqi mədəniyyəti və incəsənət xadimləri haqqında çoxlu sayda elmi tədqiqatların müəllifi olan Sevda Qurbanəliyeva geniş fealiyyət göstərir. S.Qurbanəliyevanın Bəstəkarlar İttifaqının zalında keçirilən "Nizami və musiqi" adlı kitabının təqdimatı böyük maraqlı və əks-səda doğurmuşdur.

2019-cu ilin iyun ayında Gəncə şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 85 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Səyyar Plenum keçirilmişdir. Plenumda Xalq artisti, bəstəkar Sərdar Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Plenumun programında Azərbaycan bəstəkarları - Ü.Hacıbəyli, A.Zeynallı Q.Qarayev, F.Əmirov, Niyazi, T.Quliyev, T.Hacıyev, D.Dadaşov, F.Əlizadə, C.Abbasov, S.Fərəcov, M.Cəfərov, C.Allahverdiyev, F.Allahverdi, Q.Məmmədov və b. əsərləri ifa edilmişdir. Plenumun işinə yekun vuran musiqişunaslıq konfransı və dəyirmi masada Plenumun Gəncənin mədəni həyatında əhəmiyyəti qeyd olunmuşdur.

Bu qədim şəhərin elmi və mədəni həyatında böyük əhəmiyyət kəsb edən hadisələrdən biri də burada "Zəriflik" Beynəlxalq Musiqi Festivalının keçirilməsi oldu. Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş bu festivalda müxtəlif ölkələrdən məşhur opera müğənniləri Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış etmişlər.

Gəncənin zəngin mədəni həyatını əks etdirən bütün bu faktları xatırlayarken, Ermənistanın Respublikamızın bu mühüm mədəni mərkəzinin dağıdılmasına və onun dinc əhalisinin məhv edilməsinə yönəlmış barbarlıq hərəkətlərinə qarşı öz hiddətimizi və etirazımızı bildiririk.

Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri erməni işğalçılarını lənətləyir və doğma torpaqlarımızın azad edilməsi yolunda mübarizə aparan Azərbaycan Ordusunu hər zaman dəstəkləyir. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı şanlı ordumuza Yardım Fonduna 10 min manat iana köçürülmüşdür. Bütün bəstəkarlarımız əsərlərimizin döyüş ruhunu yüksəltmək üçün yeni mahnı və marşlar yazmağı özlerine şərəflə bilirlər. Respublika Radiosu və Televiziyası ilə verilən hər yeni informasiyadan sonra bəstəkarlarımızın yazdığı yeni vətənpərvərlik əsərləri səsləndirilir. Lirik səciyyəli əsərlərdən qəhrəmanlıq marşlarınınadək müxtəlif əsləblər əhatə edən bu əsərlərin hər birində sonsuz qələbəyə inam hissi aşilanır.

Azərbaycan Bəstəkarlar İttifaqı olaraq, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevi dəstəkləyir, işğalçı erməni silahlı qüvvələri tərəfindən humanitar atəşkəs rejimindən sonra Gəncənin mülki əhalisinə qarşı törədilmiş bu vandalizm aktını lənətləyir, öz dərin hiddət və etirazımızı bəyan edirik.

"Qarabağ Azərbaycandır!"- deyə Prezidentimizin səsinə səs veririk!

Azərbaycan Bəstəkarlar İttifaqı

2020-ci il sentyabr-oktyabr aylarında Qarabağ uğrunda şanlı Azərbaycan Ordusunun apardığı Vətən müharibəsində xalqımızın herbi-vətənpərvərlik ruhlu mahnı və marşlara tələbatı daha da artmışdır və bu tələbatı ödəmək məqsədilə Azərbaycan Bəstəkarlar İttifaqında səmərəli iş aparılır.

Hərbi-vətənpərvərlik mövzusu dahi bəstəkarımız Üzeyir Hacıbəyli'dən başlayaraq, bütün nəsillərdən olan peşəkar bəstəkarlarımıza yaradıcılığında mühüm yer tutur və bu mövzuda çox sayda əsərlər yaranmışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığında xalqımızın qarşılışlığı faciələrə, şəhidlərimizin ruhuna ithaf olunan əsərlərə geniş yer verilir. Bu silsilədən xalq artistləri Cövdət Hacıyevin "Şəhidlər" 7 sayılı simfoniyası, Vasif Adigözəlovun "Nətəvan" operası, "Qarabağ şikəstəsi" (1988), "Qəm karvanı" (1999) oratoryaları, Azər Rzayevin "Bakı-90" simfoniyası (1990), Tofiq Bakıxanovun 7 sayılı "Qarabağ harayı" simfoniyası (2001), Sevda İbrahimovanın "Vətən şəhidləri" kantatası (1990), Firəngiz Əlizadənin "İntizar" operası (2007), Mobil Babayevin xor və estrada simfonik orkestri

AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQINDA

üçün "Ağlama torpağım ağlama", Sərdar Fərəcovun kamera orkestri üçün "Oxunmamış lay-lay" poeması (1995), "Matəm lövhələri" simfonik əsərini qeyd etmək olar (2000).

Azərbaycan Bəstəkarlar İttifaqının sıraları daim genişlənir, gənc bəstəkar və musiqişunaslar təşkilatın üzvü qəbul olunurlar. İttifaqın idarə heyəti istedadlı gənc bəstəkar və musiqişunaslarla yaradıcılıq işi aparır, onları istiqamətləndirir. Beleki, bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə bəstəkarlarımız xalqımızın başına gətirilən faciələre biganə qalmayaraq Azərbaycan Ordusunun şanlı zəfər yürüşünü tərənnüm edən mahnı və marşlar yaradırlar.

Azərbaycan Bəstəkarlar İttifaqı hələ 2020-ci ilin aprel ayında pandemiya şəraitinə baxmayaraq, on-line şəklində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş ən yaxşı mahnı müsabiqəsi təşkil etmişdi. Bəstəkarlar tərəfindən təqdim olunan mahnılar müxtəlif üslublu olmasına baxmayaraq, onlarda vətənpərvərlik mövzusu və Qələbəyə inam ruhu qabanqdır və bu da məhz bu günün tələblərinə tam cavab verir. Təsadüfi deyil ki, həmin müsabiqədə qalib olmuş bəstəkarların mahnıları video klipler şəklində televiziya ekranlarından nümayiş olunaraq, dinləyicilərin qəlbine yol tapmışdır.

Hərbi-vətənpərvərlik mövzusunda mahnı və marşların yaradılması istiqamətində bu gün də böyük iş aparılır. Rəşadətli ordumuzun mübarizliyi və qəhrəmanlığı haqqında bəstəkarlarımız diqqətçəkən, maraqlı, dolğun əsərlər yaradırlar. Azərbaycan Bəstəkarlar İttifaqına təqdim olunan bu əsərlərin səs yazısı və videoklipləri televiziya ekranlarında və radio eñirində geniş yayılmışdır.

Qarabağda həlak olan şəhidlərin xatirəsinə həsr olunmuş bu mahnı və marşlar bəstəkarların böyük sənətkarlığından, Vətənə, torpağa, millətə bağlılığından, tükənməz vətənpərvərliyindən xəber verir. Yeni döndəmə ümumbəşəri mövzuları insanların diqqətinə çatdırmağı bacaran bəstəkarlarımızın əsərlərində insanpərvərlik, humanizm, insan haqları və azadlıq ideyaları xüsusi yer tutur.

Hərbi-vətənpərvərlik mövzusunda mahnı və marşlar sırasında Tofiq Bakıxanovun "Oğlun əsgər gedir", "Azərbaycan bayrağı", "Vətən nəgməsi", "Azərbaycan" mahnılarının, Azər Dadaşovun "Mərdlik marşı"nın, Elnarə Dadaşovanın "Alqış qeyrətinizə" mahnısı və "Döyüş marşı", "Tələbə marşı" və b. bəstəkarların əsərlərini qeyd etmək olar.

Azərbaycan Bəstəkarlar İttifaqı bəstəkarlarımıza yaratdıqları hərbi-vətənpərvərlik mövzusunda mahnı və marşların not və lent yazılarını toplayaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təqdim etmişdir.

27 oktyabr 2020-ci il tarixində Azərbaycan Dağ Yəhudiləri dini icması tərəfindən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Albert Aqarunova həsr etdiyi orkestr üçün "In memoriam..." əsərinə görə Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunov medalı ilə təltif olunmuşdur. C.Abbasovun bu əsəri ilk dəfə 25.10.2019-cu il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının 85-illiyinə həsr olunmuş musiqi festivalında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında səsləndirilib.

2019-cu ildə Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunov medalı təsis olunub. Həmin ildə Bakıda Nərimanov rayonunda milli qəhrəmanın xatirəsini əbədiləşdirmek məqsədilə onun adını daşıyan küçədə heykəli ucaldılıb.

Tədbirdə yəhudi dini icmasının tam tərkibdə idarə heyəti iştirak etmiş və medalı bəstəkar C.Abbasova cəmiyyətin sədri Melix Yevdayev təqdim etmişdir. Tədbirdə icmanın sədri, üzvləri və C.Abbasov çıxış edərək A.Aqarunovun ığidliyindən və ümumilikdə Vətən üçün canından keçən qəhrəmanlarımızdan söz açıdalar.

2020-ci ildə pandemiya şəraitinin qayda-qanunlarına uyğun olaraq, bütün dünyada mədəni-kütləvi tədbirlərin keçirilməsinə qadağalar qoyulsa da, on-line iş rejimi geniş tətbiq olunur. Bu baxımdan bir sıra festivallar və tədbirlər mehz on-line həyata keçirilir.

18 sentyabr - "Üzeyir musiqi günü" ərafəsində Azərbaycanın dahi bəstəkar, musiqişunası, pedaqoq, dramaturq və musiqi-ictimai xadim Üzeyir Hacıbəylinin və görkəmli bəstəkar və dirijor Müslüm Maqomayevin 135 illiyi qeyd olunmuşdur.

Sentyabrın 17-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən on-line tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Çin və ABŞ-dan olan musiqi xadimləri - musiqişunaslar və ifaçılar iştirak etmiş, Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətindəki əhəmiyyəti haqqında məruzələrlə çıxış etmiş, musiqi əsərlərini səsləndirmişlər. İştirakçılar sırasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield (ABŞ), Qara Qarayev Ev muzeyinin müdürü Züleyxa Qarayeva-Bağirova, Bakı Musiqi Akademiyasının professoru, musiqişunas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi Cəmile Cavadova-Şpitsberq (ABŞ), İstanbul Üsküdar Universiteti

sosiologiya kafedrasının müdürü Əbülfəz Süleymanlı (Türkiyə), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli və b. qeyd etmək olar.

Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Qara Qarayevin ev-muzeyindən tədbirə qatılaraq, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində Üzeyir Hacıbəylinin mühüm rolundan, onun adının əbədiləşdirilməsi ilə bağlı olaraq, "Üzeyir Hacıbəyli" medalının təsis edilməsindən və Üzeyir bəyin irsinin təbliğində böyük işlər görmüş mədəniyyət xadimlərinə təqdim olunmasından söz açmışdır. Üzeyir bəyin ənənələrinin və irsinin qorunması və gələcək nəsillərə ötürülməsi yolunda Azərbaycan Bəstəkarlar İttifaqının həyata keçirdiyi tədbirlərə diqqəti yönəltmişdir.

Sentyabrın 18-də "Üzeyir musiqi günü" münasibətələ dahi bəstəkar, musiqişunas, musiqi-ictimai xadim Üzeyir Hacıbəylinin və görkəmli bəstəkar və dirijor Müslüm Maqomayevin məzarları tanınmış mədəniyyət və incəsənet xadimləri tərəfindən ziyarət edilib, onların məzarüstü abidələrinin önünə gül dəstələri qoyulub. Mərasimde

Mərasimdə zgxgö iştirak edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov zgxgö çıxış edərək demişdir: "Üzeyir bəyin mirasına hörmət olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərefəsində 18 sentyabrın "Milli Musiqi Günü" kimi qeyd olunması qərara alınıb. Həmin tarixdən etibarən xalqımız bu musiqi bayramını qeyd edir. Bu, bir daha ulu öndər Heydər Əliyevin mədəniyyət xadimlərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərildiyi qayğının davamı kimi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı da göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birge Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirir. Bu festivala dünyyanın bir sıra tanınmış musiqiçiləri cəlb edilib. Təəssüflər olsun ki, bu il pandemiyaya görə biz bu festivali keçirməyə qadir deyilik. Buna baxmayaraq, festivali davamlı etmək üçün ötən illerin ifalarını televiziyyada göstərmək qərarına gəldik".

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə zgxgöngündə çıxışında "Üzeyir Hacıbəyli" fəxri medalının təsis edildiyini vurğuladı: "Onun birinci nüsxəsi Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edilib. Biz də Bestəkarlar İttifaqı olaraq Üzeyir Hacıbəyli festivalında fəal iştirak etmişik, maraqlı elmi konfranslar keçirmişik. Zalgömgöqq Çalışmışıq ki, Üzeyir bəyin təkcə musiqisini yox, həm də onun alım olaraq keşfərini və tapıntılarını gənlərə çatdırıq. Nə qədər ki, Azərbaycan var, Üzeyir Hacıbəylinin musiqisi səslənəcək və biz ona sevə-sevə qulaq asacaqıq".

Daha sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi zgxgö çıxış edərək dahi bəstəkarın ömür və sənət yolu haqqında fikirlərini bildirdilər.

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru səsləndirildi. Sonda mərasim iştirakçıları Fəxri xiyabanda musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş sənətkarların məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzdüler

Pandemiya dövründə xarici ölkələrdə bir sıra musiqi festivalları on-line keçirilmişdir. Həmin festivallarda Azərbaycan musiqisinin səsləndirilməsi əlamətdardır.

2020-ci ilin 18-25 iyul tarixlərində ABŞ-in Los-Angeles şəhərində keçirilən "iPalpiti" Beynəlxalq Musiqi Festivalının 23-cü mövsümünün devizi məhz "Korona zamanında" ("In the time of Corona") olmuşdur. Festivalın təşkilatçısı Eduard Schmieder dünyanın bir çox ölkələrindən olan festival iştirakçılarına müraciətində qeyd edir ki, Koronanın dağıcı təsirini hiss etdiyimiz zamanda, şəxsi ünsiyyətin mümkünəzliliyü səbəbindən musiqinin mənəvi gücünün zəifləməsinə yol verməyərək, "iPalpiti"nin təşkilatçıları virtual məkanda müsbət emosiyalar aşılıyan çıxışlarla musiqisevərlərin görüşünə gəlib və hər kəsə Vəhdət və Ümid arzulayırlar.

"iPalpiti" festivalının final konsertinin programında Azərbaycan bəstəkan Firəngiz Əlizadənin "Harmoniya" əsərinin ifasını eks etdirən videoçəkiliş nümayiş olunmuşdur. Həmin ifa 2019-cu ildə dirijor Eduard Schmiederin rəhbərliyi altında "iPalpiti" Orkeсти tərəfindən ləntə alınmışdır. Piano partiyasını bəstəkar özü ifa etmişdir.

2020-ci ilin II yarısında Azərbaycan Bəstəkarlar İttifaqının iş planına əsasən, "Azərbaycan bəstəkarları və musiqişunasları" layihəsi üzrə işlər davam etdirilmişdir.

"Azərbaycan bəstəkarları və musiqişunasları" layihəsinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz xanım Əlizadənin təşəbbüsü ilə 2014-cü ildən start verilmişdir. Bu layihənin əsas məqsədi Azərbaycan bəstəkarları və musiqişunaslarının yaradıcılığının geniş kütlələr arasında tanıtılması və təbliğ edilməsi

üçün onların haqqında broşürlerin neşr olunmasından ibarətdir. Layihənin koordinatoru və baş redaktoru - Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, elmi məsləhətçi Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmилə Həsənovadır.

Müasir dövrde akademik musiqi mədəniyyətinin təbliğ edilməsi baxımından layihənin mühüm əhəmiyyəti vardır. Geniş diniyici kütłələrini maraqlandırmaq, onları "ciddi" musiqi ilə, bu musiqinin yaradıcıları olan müasir bəstəkar nəslinin müxtəlif nümayəndələri ilə, musiqişünasların yaradıcılığı ilə daha yaxından tanış etmək milli musiqi mədəniyyətimizin təbliğ edilməsi sahəsində ən aktual məsələlərdən biridir. Bu məqsədlə broşürərin konkret formatı müyyəyen edilmiş, 1 çap vərəqi həcmində anlaşıqlı dildə yazılmış informasiya xarakterli mətnlərin, fotoşəkillərin, əsərlərin siyahısının daxil edilməsi nəzərdə tutulmuşdur.

Bu layihə üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə iki mərhələdə - 2014 və 2015-ci illərdə "Şərq-Qərb" Nəşriyyatında broşürər neşr olunmuşdur. 2015-ci il 9 iyun və 2016-ci il 19 fevral tarixlərində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda keçirilmiş təqdimat mərasimlərində 34 broşür artıq ictimaliyətə təqdim edilmişdir.

"Musiqi dünyası" jurnalının baş redaktoru Tariyel Məmmədovun təşəbbüsü ilə bu broşürərin elektron versiyası yaradılmışdır. Artıq bütün internet istifadəçiləri abm.musiqi-dunya.az saytına daxil olaraq, broşürərlə tanış olmaq, həmçinin bəstəkarların musiqi əsərlərinin lənt yazılarını diniłəmek imkanına malikdirlər.

Birinci mərhələdə - 18 broşür təqdim edilmişdir. Onların sırasında bəstəkarlardan - Emin Sabitoğlu (müəllif - İmrəz Əfəndiyev), Azər Rzayev (Leyla Quliyeva), Firəngiz Əlizadə (Həcər Babayeva), Sevda İbrahimova (Cəmилə Həsənov), Rauf Əliyev (Zemfira Qafarova), Cəlal Abbasov (Natalya Dadaşova), Faiq Nağıyev (Sevda Hüseynova), Mobil Babayev (Güllü İsmayılova), Tahir Əkbərov (Lətifəxanım Əliyeva), Nərgiz Şəfiyeva (Fəttah Xalıqzadə), Fərhang Hüseynov (Şeyla Heydərova), Oqtay Rəcəbov (Rauf İmanov) və bəstəkar Azad Zahid (Səadət Təhmirazqızı) haqqında yazılmış broşürər işq üzü görmüşdür.

İlk dəfə olaraq milli musiqişünaslıq elminə böyük töhfələr vermiş musiqişünaslarımız - o cümlədən, Zemfira Səfərova (müəllif - Zümrüd Dadaşzadə), Zemfira Qafarova (Lalə Hüseynova), İmrəz Əfəndiyeva (Ceyran Mahmudova), Gülnaz Abdullazadə (Nailə Rəhimbəyli) və Səadət Abdullahova (Seyran Qafarov) haqqında da broşürər hazırlanıb çap edilmişdir.

İkinci mərhələdə - 16 broşür təqdim edilmişdir. İlk növbədə, Azərbaycan musiqi tarixində mühüm rol oynamış və artıq dünyasını dəyişmiş bəstəkarlarımızdan Əşrəf Abbasov (müəllif - Rəhile Abbasova), Şəfiqə Axundova (Zemfira Qafarova), Elza İbrahimova (Ceyran Mahmudova), İsmayıllı Hacıbəyov (Natella İsgəndərova) və Ədvayıə Rəhmətovanın (Sevda Hüseynova) yaradıcılığı işqalandırılmışdır.

Müasir dövrde yaradıcılıq fəaliyyətini davam etdirən və məhsuldalar çalışan bəstəkarlarımızdan, Dadaş Dadaşov (Kəmalə Ələsgərlı), Faiq Sükəddinov (Leyla Zöhrabova), Cəmil Əmirov (Turan Məmmədəliyev), Sərdar Fərəcov (Leyla Məmmədova), Ruhəngiz Qasimova (Seyran Qafarov), Elhərə Dadaşova (Zümrüd Dadaşzadə), Adilə Yusifova (Natalya Dadaşova), Nazim Quliyev (Jalə Qulamova) haqqında broşürər çap edilmişdir. ABİ-nin Naxçıvan MR-də fəaliyyət göstərən bölgə təşkilatının üzvləri də bu layihədə yer almışdır. Naxçıvan Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov (Yegane Əsədova) və bəstəkar Kamal Əhmədov (Bənövşə Rzayeva) haqqında broşürər həmin təşkilatın üzvləri olan musiqişünaslar hazırlamışlar. Bu mərhələdə musiqişünaslardan Rəna Məmmədova (müəllif - Əfsanə Babayeva) haqqında broşür təqdim edilmişdir.

Hazırda Azərbaycan Bəstəkarlar İttifaqı "Azərbaycan bəstəkarları və musiqişünasları" layihəsi üzrə öz işini davam etdirir. Artıq bəstəkarlardan Tofiq Bakıxanov (müəllif Zemfira Qafarova) və Məmmədağa Umudov (Jalə Qulamova) haqqında və musiqişünas Səadət Seyidova (Dilbər Məmmədova) haqqında broşürər çap olunmuşdur.

Növbəti, üçüncü mərhələdə hazırlanmış broşürər "Renessans-A" Nəşriyyat Evinə təqdim edilmişdir. Yaxın zamanlarda bu broşürər çap olunaraq ictimaliyətə təqdim edilecek. Bu mərhələdə Azərbaycan bəstəkarlıq məktəbinin müxtəlif nəsil nümayəndələri - o cümlədən, Nazim Əliverdibəyov (müəllif - Munisə Abdullahova), Həsənağa Adıgözəlzadə (Nuridə Abbasova), Rəşid Şəfəq (Ülker Talibzadə), Azər Dadaşov (Natalya Dadaşova), Salman Qəmbərli (Turan Məmmədəliyev), Şəmsəddin Qasimov (Bənövşə Rzayeva), İlyas Mirzəyev (Seyran Qafarov), həmçinin uzun illər Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərərək, genc musiqiçilər nəslinin hazırlanması sahəsində xüsusi xidmətləri olan görkəmli musiqişünaslarımız - İzabella Abezqauz (Aida Tağızadə) Elmira Abasova (Nigar Əliyeva), Xanlar Məlikov (Rəhile Abbasova), Solmaz Qasimova (Zemfira Abdullahova), Nailə Mehdiyeva (Cəmилə Həsənova), Aida Tağızadə (Zümrüd Dadaşzadə), Elxan Babayev (Aynur Elxanqızı), Gövhər Hüseynova (Elnarə Dadaşova), Tahirə Yaqubova (Fəttah Xalıqzadə), Tariyel Məmmədov (Inna Paziçeva), Həcər Babayeva (Səadət Təhmirazqızı), Tamilla Hüseynova (Sevda Hüseynova) haqqında yazılmış broşürər nəşriyyata təqdim edilmişdir.

Layihə üzrə iş davam edir. Növbəti mərhələdə artıq iş prosesində olan broşürər işq üzü görəcək. Bu siyahıda yaradıcıları haqqında çox məhdud sayıda məlumatlar olan bəstəkar və musiqişünasımıza üstünlük verilmişdir. Məsələn, bəstəkarlardan - Oqtay Zülfüqarov (müəllif - İmrəz Əfəndiyev), Cahangir Zülfüqarov (Lətifəxanım Əliyeva), Cavanşir Quliyev (Gülənar Qasimova), Vasif Allahverdiyev (Jalə Qulamova), İlham Azmanlı (Cəmilen Həsənova), Pike Axundova (Leyla Zöhrabova) və musiqişünaslardan - Lyudmila Karagiçeva (Natalya Dadaşova), Şəhla Həsənova (İradə Köçərli), Ulvıyyə İmanova (Kəmalə Ələsgərlı) və b. haqqında broşürər hazırlanmaqdadır.

Azərbaycan Bəstəkarlar İttifaqında hər il bəstəkar və musiqişünaslarımızın yubiley tarixləri festival, konser təqdimat programları, konfranslar və təqdimat mərasimləri ilə fəal şəkildə qeyd olunur. Lakin təessüfə deməliyik ki, bu ilki pandemiya dövründə bütün mədəni-kültəvi tədbirlərin ləğv olunması ilə əlaqədar olaraq, Azərbaycan Bəstəkarlar İttifaqı da yubileyləri geniş surətdə keçirə bilməmişdir. 2020-ci ildə görkəmli bəstəkar Əşrəf Abbasovun 100 illiyi əlamətdar tarixi hadisə olmuşdur. Bundan əlavə, Tofiq Bakıxanovun 90 illik, Ruhəngiz Qasımovanın 80 illik yubileyi musiqi mədəniyyətimizdə yaddaşalan tarixlərdəndir. Eyni zamanda, bir sıra bəstəkar və musiqişünaslar üçün də bu il yubiley ilidir: Nazim Quliyevin - 70, Rəna Məmmədovanın - 70, Kamilə Dadaşzadənin - 60, Səadət Tehmirazqızının - 50 illiyi tamam olub. Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən bu tarixlərlə bağlı mətbuat səhifələrində bəstəkarlar və musiqişünaslar haqqında məqalələr, təbrikler çap olunub. Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə keçirilən katibliyin iclasında yubilyarlara fəxri fərmanlar təqdim olunub.

2020-ci il noyabrın 16-da TÜRKSOY - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən keçirilən görkəmli türkmən bəstəkarı Çarı Nurimovun anım günü münasibətilə on-line tədbirdə iştirak etmək üçün Azərbaycan Bəstəkarlar İttifaqına dəvət məktubu göndərilmişdir.

Çarı Nurimov (1941-1993) Türkmenistan musiqi mədəniyyətində mühüm rol oyan bəstəkar, pedaqoq və musiqi-ictimai xadimidir. O, Türkmenistanın xalq artisti, SSRİ və Türkmenistan Dövlət mükafatları laureati, Türkmenistan Bəstəkarlar İttifaqının idarə heyatının sədri, SSRİ Bəstəkarlar İttifaqının katibi olmuşdur. Ç.Nurimov Moskvada Qnesinlər adına institutda bəstəkarlıq üzrə təhsil almışdır. Yaradıcılığında türkmən musiqisi ilə Avropa musiqi ənənələrinin qovuşdurulmasını həyata keçirmiş Ç.Nurimov novator əsərləri ilə vətənindən uzaqlarda, ABŞ-də və Avropa ölkələrində tanınan ilk türkmən bəstəkarıdır. O, musiqili-səhne, simfonik, kamera-instrumental və vokal musiqi janlarında çox sayıda əsərlər bəstələmişdir. Bunlardan "Ölməzlik" baleti, "Tekin freskaları", "Qəzəllər" silsiləsi və s. əsərləri bəstəkara böyük şöhrət getirmiştir.

Türksəy tərəfindən təşkil olunan Çarı Nurimovun anım günündə Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, xalq artisti, professor Firəngiz Əlizadə başda olmaqla, katibliyi on-line iştirak edib. Həmçinin tədbirdə beynəlxalq müsabiqələr laureati, pianoçu Fəqan Həsənlinin ifasında Ç.Nurimovun fortepiano prelüdləri səsləndirilib.

Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Cəlal Əşrəf oğlu Abbasov "Milli Qəhrəman Albert Aqarunov" ordeni ilə təltif edilib.

Dağ Yəhudiləri İcmasının sədri Melih Yevdayev bəstəkara bu fəxri ordeni Albert Aqarunova itahaf etdiyi orkestr və uşaq xoru üçün "In memoriam..." əsərinə görə təqdim edib. Qeyd etməliyik ki, əsər ilk dəfə keçən ilin sonunda Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında böyük uğurla ifa olunmuşdur. İfaçılar - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor - Mustafa Mehmandarov) və T.Quliyev adına 12 sayılı Uşaq musiqi məktəbinin xoru (audioyazı şəklində). Xorusun rəhbəri - Leyla Zaliyeva.



Cəlal Abbasov deyib: "Azərbaycan torpaqlarının erməni işgalindən azad edilməsi uğrunda bu yaxınlarda gedən döyuşlərin ən qızığın çağında Melih Yevdayev dəfələrlə ön cəbhədə olub. Səfərlərin birində Melih müəllim ölkənin faşist taunundan azad edilməsi uğrunda gedən döyuşlərdə xüsusi fərqlənən tank heyətinə "Albert Aqarunov" ordenini təqdim edib. Bu ordenə layiq görülməyim mənim üçün böyük şərəfdir".

Bəstəkar Cəlal Abbasov şuşalı köklərə malikdir, onun atası - Azərbaycanın Xalq artisti, bəstəkar Əşrəf Abbasov Şuşada doğulub. Cəlal Abbasov vətənpərvərlik və doğma Qarabağ mövzusuna xüsusi diqqət ayırrı. O, hələ

Cəlal Abbasov və Melih Yevdayev

1998-ci ildə BMT-nin mükafatına layiq görünlən "Səni bir daha görə bilsəydim..." adlı 4 nömrəli simfoniyasını öz əcdadlarının torpağına - Şuşaya və şuşa-lıllara həsr edib.

"Mən işğaldan azad edilmiş Şuşa baredə arzu ilə uzun illər yaşamışam. Bütün bu illər ərzində düşünürdüm ki, atam bu xoşbəxt hadisəni görə bilmədi. Mən mayın 8-də doğulmuşam, lakin 1992-ci ildən, Şuşanın işğalından sonra - bu tarix mənimcün kədərlə ovqat getirirdi. Artıq Şuşa azaddır, və onun işğaldan azad edildiyi tarix - 8 noyabr - mənim həyatımda ən xoşbəxt günə çevrildi. İndi bizim də öz Qələbə Günüümüz var - 10 noyabr!"

Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ilə fəxr edir. Onun dərin müdürüklüyü, uzaqqörənliyi, yüksək vətənpərvərliyi Büyük Qələbəni təmin etdi. Doğma torpağın şərəfini qoruyan hər bir əsgər və zabitin qarşısında baş əyirəm. Vətən uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsi daima yaşayacaqdır.

Azərbaycanın bir çox incəsənət xadimləri kimi mən də öz fikirlərimi, hissələrimi, təəssüratlarımı yaradıcılıq vasitəsilə çatdırmağa çalışıram. Fürsətdən istifadə edərək, əməyimin qiymətləndirilməsinə görə dərin minnetdarlığımı bildirirəm. Belə mükafatlar üzərimizə çox vəzifələr qoyur. Bizim hamımızın üzerine Azərbaycan xalqının yüksək vətənpərvərliyinin şahidi olmaq kimi xüsusi missiya düşüb. Həyatımızın qəhrəmanlıq nümunələri sənət əsərlərində mütləq əbədiləşdiriləcək, Azərbaycan Bəstəkarlar İttifaqı buna xüsusi diqqət ayırrı", - deyə Cəlal Abbasov qeyd edib.

"Dədə Qorqud" Fondu ilə Dağ Yəhudiləri icmasının birgə təsis etdiyi Albert Aqarunov ordeninin üzərində "Yer üzündə sülh namına" devizi həkk olunub. Milliyətindən və dini etiqadından asılı olmayıaraq, Azərbaycanın bəxtiyr torpağında yaşayan hər kəsin aid edildiyi Azərbaycan xalqı üçün Albert Aqarunovun fədakarlığı Vətənə sədaqətin və böyük sevginin rəmziidir. Bakı şəhərində küçəyə, məktəbə adı verilən bu qəhrəmanın xatirəsinə ayrılan diqqətə heyrətlənmək lazımdır? Qəhrəmanın obrazı heykəltəraşlıq abidəsində əbədiləşdirilib, indi isə onun adı tanınmış bəstəkarın musiqi əsərində tərənnüm edilir.

Qeyd edək ki, Cəlal Abbasovun əsərləri ABŞ, Almaniya, Fransa, İtaliya, Norveç, Avstriya, İndoneziya, Cənubi Koreya, Türkiye, Özbəkistan, Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələrdə uğurla ifa olunur, beynəlxalq mükafatlara layiq görülür. Bəstəkarın əsərləri ölkəmizdən əlavə Fransada, Rusiyada və digər ölkələrdə nəşr edilib. Azərbaycan xalqının musiqi ırsının öyrənilmesi və təbliğine böyük diqqət ayıran C. Abbasov Qarabağ, Naxçıvan, Gəncə zonalarına folklor-etnoqrafik ekspedisiyalarında fəal iştirak etmişdir. O, elmi məqalələrin, müxtəlif konfranslarda məruzə və çıxışların müəllifidir. Cəlal müəllim Azərbaycan Milli Konservatoriyasında "İxtisas Bəstəkarlıq" kursunu apararaq, Gənc yaradıcı nəslin formalaşmasına böyük diqqət yetirir.

Materialı hazırladı: C.Həsənova, L.Əliyeva, S.Hüseynova

88